



Əlizadə NURI

...İnsan təbiətin bir parçasına çevrilməsə xoşbəxt ola bilərmi? Yox, yox, yox!

Z.Yaqub «Təbiətə məktub»
«Ədəbiyyat qəzeti»
20 fevral 2015-ci il

bir duyğudur. Deməli, elə sevgidən yazan şair də təbiətdən yazır...

Zəlimxan Yaqub təbiətlə azəri türkçəsinin bütün əlvanlılığıyla, şəhdi-şirəsilə danışır, ana təbiətə elə səmimi bir məktub yazır ki, sanki təbiət indicə dil açacaq, qələm götürüb ona cavab yazacaq, onunla danışacaq, unsiyyətə girəcək. Yeri gəlmışkən, ustاد şair mənə deyəndə ki, bu məktuba hörmətli professor T.Hacıyev cavab yazacaq, mən qeyri-ixtiyari dilləndim: «Qoy yazsın, qoy yazsınlar, şair, ancaq mənim fikrimcə, bu məktuba ən yaxşı cavabı təbiət özü yazacaq...»

Bu «məktub»da ey şair, sən sanki təbiətin rəsmini çəkmisən, özün də onun yanında dayanmışsan, təbiətin əli sənin ciyində, sənin əlin təbiətin etəyində...

Sənin bu məktubun aşağıdakı misralarla necə də həməhəng səsləşir:

*Qarın rəngindəki ağdan,
torpaqdakı yaşıl tağdan,
Rəng alıb, nişan götürüb,
qalıb bu nişanda ruhum.*

Yaxud:

Cavabı əvvəlcədən yazılmış məktub

Təbiət - Tanrıının əsəridir, möcüzəvi əsəri, unikal əsəri! Şair - təbiətin əsəri, şeir - şairin əsəridir...

Bu ilahi rabbitinin, irfani məntiqin qanuna uyğunluğu xalq şairi Z.Yaqubun «Təbiətə məktub»unda öz bədii imkanını, emosional-poetik həllini incə və dəqiq ştrixlərlə tapır.

Bu məktub - müraciət sanki qələmlə yox, səmimi hissələrlə, su kimi duru duyğularla yazılib. Bu məktub sanki bir şeirdi - yellərin qanadına, çayların sinəsinə, dağların zirvəsinə, yaylaqların yaxasına, dərələrin dibinə, zəmilərin sünbüllənə, bir sözə, ana torpağın ürəyinə yazılmış bir şeirdir - təbiətin şeri!


...Yox, yox, kim deyir, bu, şairin təbiətlə xudahafızlaşması, ayrılhəqəhə hazırlığı səhnəsidir?! Yox, bu, salamdır, böyük sevgilə verilmiş salam. Bu məktub çiçəklərin - gülərin kövrək əllərini tutmaqdı. Çayları-gölləri qucaqlamaqdı. Uca dağlara ol eləməkdə, al-əlvən çəmənlərə sarılmaqdı, şəlalələrə yaxa açmaqdı, salxımlı bağlara təbəssüm eləməkdə! Bu məktub ana təbiətə sevgi izharıdır, böyük etirafdır. Sevgi etirafı!

Ana təbiətlə bir az kövrəlmış halda, amma çox nəzakətlə, hərarətlə danışır böyük şair. Təməsi səmimi, yazı uslubu aydın, sadə, işıqlı və doğma üslubdur. Y.Renar «Aydın uslub - ədəbiyyatının nəzakətidir» - deyirdi...

Zəlimxan Yaqubun «Təbiətə məktub»unda bir kəlmə də olsun lüzumsuz bələğətə, ritorikaya, süni pafosa, bayağı ifadəyə rast gəlmək olmur. Hər şey təbiidir, təbiətin özü kimi, təbiətin adı kimi!

Hər şair təbiətə məktub yaza bilər - fəqət hər kəs təbiətlə danışa bilməz - həm də; bu ləhcədə, bu ləhzədə; bu ürəklə, bu diləklə; bu avazla, bu təmasla; bu niyyətlə, bu şəriyyətlə!

Bəzən şeir cameəsində belə bir əcaib bölgü aparıllar; filankəs təbiət şairidir, nə bilim sevgi şairidir və s. Qətiyyən belə deyil. Adına şair deyilən hər kəs elə təbiətin bağından qopub gəlib. Sevgi də təbiətin bir parçasıdır, təbiətin insana bəxş etdiyi əsrarəngiz



*Şerim ki, gülərin ətinə batdı, -
Bax, bu yaşamaqdı, bax, bu həyatdı!*

Yaxud da:

*Ay bulaq, mən sənə dayaz demərəm,
Səndə damlanın da dərinliyi var...*

...B.Qrasian özünün məşhur «Kamillik elmi» əsərində «ürəyinə inan...» - deyir...

Bax, sən bu «məktub»unda ürəyinə inanıb yazırısan, inanırsan ürəyindəkilərə, inanırsan ki, təbiət sən ni «oxuyacaq», duyacaq səni təbiət...

A.Kamyunun da gözəl bir deyimi var: «Bir insanın təkbaşına xoşbəxt olması mümkün deyil...» Sən xoşbəxtliyi təbiətlə ciyin-ciyyinə, əl-ələ, onunla İlahi təmasda görürsən, Z.Yaqub. Və ona görə də xoşbəxtən!

Şöhrət səni tez yaxalayıb, Zəlimxan, qoy tez itirməsin, qoy heç itirməsin!

P.S. Kaş təbiət mənə sənin ona yazdığını məktuba cavab yazmaq haqqı verəydi. Onda sənə yazarıdım: verdiyim o istedad, bitib-tükənməyən o ilham, o gur səs, o şax qamət, o hössaslıq, o saflıq halal xoşun olsun, Zəlimxan!